

➤ TANRININ SƏNI SEVMƏSİ SADƏ BİR HƏQIQƏTDİR! ◀

ONLARI
SEVDİYİMİ
ONLARA
SÖYLƏYİN

COYS MAYER

COYS MAYER

Onları Sevdiyimi
Onlara Söylöyin

BAKI
2018

Bütün sitatlar Müqəddəs Kitabdan götürülmüşdür.
Müqəddəs Kitab © MKŞ 2009

Kitabda istifadə olunan bəzi İncil ayələri mötərizədə
açıqlanmışdır. Bu açıqlamalar müəllifin mövzuya aid
fikrini bildirmək üçün istifadə edilmişdir.

Onları Sevdiyimi Onlara Söyləyin

© 2009 Coys Mayer

MKŞ

Tell Them I Love Them Copyright

© 1995 Joyce Mayer

Bütün hüquqlar müdafiə olunur.

Mündəricat

Giriş	5
1. Allah Sizi Sevir!	7
2. Mən Kifayət Qədər Yaxşıyam mı?	14
3. Sevgi Bir Münasibətdir	24
4. Sevgi, Əminlik və İman	32
5. Qorxudan Azad Olmaq.....	40
6. Sevgi Başqalarına Əl Uzadır	46
7. Allahın Sevgisi Sizi Dəyişdirəcək	54
Tövbə Duası	60
Müəllif Haqqında.....	62
Bizim Vəsaitlər	63

Giriş

İnanıram ki, insanların hər şeydən çox Allahın onlara olan sevgisinə ehtiyacları var. Bir məsihçi kimi bunun həyatın əsas təməli olduğunu anlayıram. Allahın sevgisi haqqında məntiqi biliklərə deyil, bir vəhyə ehtiyacımız var. Bu vəhy yalnız Müqəddəs Ruh tərəfindən verilə bilər və hər imanlı Allahın sevgisi haqqında dərinlən düşündükcə, bu sevgini öz həyatında müşahidə etdikcə, Allahın Sözündə o vəhyi axtardıqca və dua etdikcə ona veriləcək.

Allahın dünyaya olan böyük sevgisinə görə Onun İsanı qurban verməsinə iman etmək çox asandır. Amma siz yer üzündə tək insan olsaydınız, Allahın İsanı sizin və yalnız sizin üçün qurban verməsinə inanmağınız bir az çətin olardı.

Məyus olmuş bir məsihçi kimi illər keçəndən sonra Allahın sevgisini anladım. Allah Müqəddəs Ruh vasitəsilə lütfkar tərzdə sevgisini mənə bildirdi. Bu bütün həyatımı və Onunla olan münasibətimi dəyişdirdi.

Bu kitabda Allahın sevgisi haqqında oxuyacaqlarınızın sizə yeni bir düşüncə gətirəcəyinə inanıram. İnanıram ki, bu vəhyin sizə aid olduğunu hiss etməyiniz içinizdə yeni bir ehtiyac oyadacaq. Bu kitabı asta-asta oxumağı, müzakirə üçün ondan bir vasitə kimi istifadə etməyi və Müqəddəs Kitab ayələri üzərində dərinlən düşünməyi məsləhət görürəm.

Bu kitab sizə insanın Allahsız bir heç olduğunu, Allah Kəlamına aid bütün bilik və düşüncələrini yalnız Onun lütfü sayəsində əldə etdiyini həlimliklə aşılıyır.

1

Allah Sizi Sevir!

“Allah dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun”.

Yəhya 3:16

Allah vahid ailə istəyindən bizi Öz övladları etmişdir. O körpə uşaqlar kimi yox, Onun övladları kimi davranmağımızı istəyir. Allah bizim Ona bağlı olmağımızı, Ona arxalanmağımızı, Onu sevməyimizi və *Ona bizi sevməsinə imkan verməyimizi* istəyir. Ona güvənməyimizi və ehtiyacımız olanda Ona üz tutmağımızı istəyir. O *bizimlə* şəxsi münasibətdə olmaq istəyir.

Çoxumuz Yəhya 3:16-da deyilənlərə ümumi bir mənə vermişik. “Bəli, İsanın dünya üçün öldüyünü bilirəm” söyləyirik. Amma biz, İsanın uğrumuzda öldüyü bir insan qrupu deyilik. İsa tək-tək hər biri-

miz üçün öldü. *İsa sizin üçün öldü!*

Əgər siz yer üzündə tək insan olsaydınız, İsa yalnız sizin uğrunuzda öləcəkdi. Bütün o əzabları yalnız sizin üçün çəkəcəkdi. O sizin üçün öldü! Allah sizi çox sevir. Sizi sonsuz bir sevgi ilə sevir.

Bir gün maşında yol getdiyim zaman Allahın mənə “Coys, sən Mənim göz bəbəyimsən!” dediyini eşitdim. Mən hətta bu ayənin Müqəddəs Kitabda olduğunu bilmirdim. Bunun ardınca şeytan da tez ağıma bir fikir qoyaraq “Bu həddindən artıq təkəbbürlü bir iddia deyilmi? Özünü kim hesab edirsən?” dedi. Sonra da öz-özümə “bu tərzdə düşünməməliyəm” söylədim. Xüsusi olduğumuzun, istedadlı və fərqli olduğumuzun mənasına varmaq bizim cismani düşüncələrimizə ziddir. Hər birimiz Atamız tərəfindən bir-birimizdən fərqli yaradılmış fərdik.

Elə bunu düşünürdüm ki, Allah supermarketdə almaların yanında duran bir qadın barədə qəribə mənzərə canlandırırdı. Qadın bütün almaları nəzərdən keçirib, həqiqətən də, ən yaxşı almanı seçdi. Sonra da onu almaq üçün piştaxtaya doğru yönəldi.

Bununla Allah mənə söylədi ki, mən Onun gözündə ən yaxşı almayam. Mən xüsusi olanam. Bu, həqiqətə oxşamır, amma bilin ki, Allah bunu hər birimizə söyləyir. Allah sizin qeyri-adi olduğunuzu, yerdə qalanların isə heç bir işə yaramadığını söyləmir. Allah hamımızın xüsusi olduğunu söyləyir. Bu barədə Allah Kəlamında deyilir və Allah Kəlamı hamımız üçündür. *Siz Allahın göz bəbəyisiniz.*

Özüm barədə belə gözəl şeylər düşündüyüm üçün özümü təqsirkar saydım və bu səbəbdən Allahın mənə söyləmək istədiyi sözə diqqət yetirmədim. Bundan iki gün sonra Zəbur 17:8-i açdığım zaman çaşdım. Allahın mənə söylədiyi sözlər gözümə sataşdı: “Məni göz bəbəyin kimi qoru, qanadlarının kölgəsində saxla”. Öz-özümə “doğrudan da, bunu söyləyən Allah idi. Mən Allahın göz bəbəyiyəm” dedim. Uzun müddət bunu hər dəfə düşünəndə özümü çox xüsusi hiss etdim.

İnsanların ürəyində sevlilmək üçün böyük bir ehtiyac, dərin bir ümid və arzu var. Allah bizi bu cür yaratmışdır. Çoxları Allahın dünyanı və İsanı sevməsinə inanır, amma Allahın məhz onu sevmə-

sinə inanmağa çətinlik çəkir. Bunun müqabilində Allah Kəlamı Allahın insanları İsanı sevdiyi qədər sevdiyini öyrədir. Allah sizi İsanı sevdiyi qədər sevir. Yəhya 5:20-ə baxaq: “Ona görə ki, Ata Oğulu sevir və Özünün etdiyi hər şeyi Ona göstərir. Ona bunlardan da böyük işlər göstərəcək ki, siz heyrlənəsiniz”.

Allah burada “Mən bütün bu qeyri-adi şeyləri və bunlardan da böyük işləri İsanın vasitəsilə edirəm ki, heyrlənəsiniz” demək istəyir (müəllifin izahı). Bir şeyə valeh olmağın, Allahın etdiyi işin qarşısında heyrlənməyin gözəl bir hiss olduğunu bilirsinizmi?

Müqəddəs Kitabda bu ayələri oxuyuruq, amma çox vaxt Allahın bizim üçün etmək istədiyi şeyi gözdən qaçırıyıq. Allah istəyir ki, biz Onun İsa vasitəsilə etdiyi böyük işlərə baxıb heyrlənək və heyranlıqla “Allahım, İsa vasitəsilə etdiyiniz iş necə də gözəldir!” söyləyək. Sonra Allah Yəhya 14:12-də İsanın dediyi sözlərə diqqət yetirməyimizi istəyir: “Doğrusunu, doğrusunu sizə deyirəm: Mənə iman edən şəxs Mənim etdiyim işləri özü də

edəcək, hətta bunlardan da artığını edəcək. Çünki Mən Atanın yanına gedirəm”.

Allah həmin şeyləri sizin vasitənizlə də edəcək. Siz bunlardan böyük işlər görəcəksiniz, çünki İsa Atasının yanına getmişdir. Buna inanırsınızmı? Allahın sizi sevdiyinə və sizdən istifadə edəcəyinə, həqiqətən, inanırsınızmı?

Bir gün Rəbb mənə belə dedi: “Coys, insanlara olan sevgimə görə onlar üçün hər gün çox şeylər edirəm, amma bunları heç görmürlər. Bunlara heç əhəmiyyət də vermirlər. Sənə bir misal çəkim: hər gün dönüb günəşə «doğ» dediyim zaman bunu Coys üçün, Betti üçün, Cim üçün (buraya öz adınızı əlavə edin)... etmirəmmi?”.

Bu barədə bir düşünün. Günəş göy üzünə hər gün sizin üçün çıxır. Bəli, hətta günəş! Biz isə buna heç əhəmiyyət də vermirik. Hər gün günəşin doğacağını bilirik. Amma o sizin üçün doğur. Yağış mövsümündə yağdığı zaman sizin üçün yağır. Qar yağanda sizin üçün yağır. Allah *sizi* bax bu cür çox sevirlər!

Qanunun Təkrarı 7:9-da belə yazılıb:

“Bilin ki, Allahınız Rəbb əsl Allahdır. O, vəfalı Allahdır. Əhdinə sadıq qalıb Onu sevənlərin, əmrlərini yerinə yetirənlərin minlərlə nəslinə məhəbbətini göstərir”.

Sizcə, min nəsil Allahın sevgisindən pay almağınız üçün kifayət qədər uzun müddət deyilmi? Gördüyünüz kimi, Allah tükənməz Allahdır və Allahı yora bilməzsiniz. Çoxumuz uğursuzluğumuzla və dolaşmış işlərimizlə Allahı yorduğumuzu düşünürük, amma siz bunu heç vaxt edə bilməzsiniz. Sevgi yorulmaz; Allahın sevgisinin qarşısını ala bilməzsiniz. Sevgi Allahın yaratdığı şey deyil, Allahın Özüdür.

Allah yer üzündəki ən pis və pozğun insanı, hətta İsanın üzünə tüpürüb “Səndən heç nə istəmirəm; cəhənnəmə getmək məni tam qane edir” deyən günahkarı da sevir. Belə halda seçilmiş və Allahın məqsədi üçün ayrılmış insanları necə sevməyə bilər?

Siz “mən İsanı qəbul edirəm və Onu sevirəm” deyə bilərsiniz. Amma sizdən bunu soruşmaq istə-

yirəm: *Allahın sizi sevdiyinə nə qədər inanırsınız?*

Bu sizin üçün çox adi xəbərdir: Allah sizi sevir. Bu, sizin bütün başqa şeyləri anlamağınız üçün Allahın qoymalı olduğu əsas təməldir.

Başqa nə öyrənirsiniz-öyrənin, nə qədər çox çalışır və Allahla bağlı mövzuları araşdırırsınız-araşdırın, Allahın sizi sevdii barədə həqiqəti qəbul etmirsinizsə, sizdə əhəmiyyətli bir inkişaf olmayacaq. Allahın sizə olan sevgisi imanınızın, günahdan azad olmağınızın və başqa insanlara çəkinmədən xidmət etmək bacarığınızın təməlidir. *Allahın sizə olan sevgisini qəbul edirsinizmi?*

Allah sizi sevir!

2

Mən Kifayət Qədər Yaxşıyammi?

“Ümidimiz də boşa çıxmır, çünki Allah məhəbbəti bizə verilən Müqəddəs Ruh vasitəsilə ürəklərimizə tökülüb.

Biz hələ gücsüz ikən (özümüz-özümüzdə kömək edə bilməyəndə) Məsih müəyyən zamanda allahsız adamların uğrunda (onların əvəzinə) öldü.

Saleh bir adamın uğrunda kiminsə ölməsi çətin işdir, bəlkə də yaxşı bir adam uğrunda kimsə ölməyə cəsarət edər.

Lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü.

Beləcə Onun qanı ilə indi saleh sayıldığımıza (bəraət aldığımıza, təmizə çıxarıldığımıza və Allahla ünsiyyətə nail olduğumuza) görə Onun vasitəsilə də Allahın

qəzəbindən mütləq xilas olacağıq.

*Əgər biz Allahın düşməni olduğumuz vaxt Onun Oğlunun ölməsi ilə Allahla barışdıqsa, barışdıqdan sonra Onun (dirilmə) həyatı vasitəsilə daha qəti olaraq xilas olacağıq (hər gün günahın əsarətindən qurtulacağıq)”.
Romalıları 5:5-10*

Çoxumuz Ona məqbul olmayan işlərlə məşğul olduğumuza görə Allahın bizi sevdiyinə inana bilmirik. Bəzi insanlar özlərindən narazı qalaraq Allahın onlara təsir etmədiyini düşünürlər. Bunun müqabilində Müqəddəs Kitab “İnsan kimdir ki, onun haqqında düşünürsən?...” deyir (Zəbur 8:4). Biz yalnız Allahın yaratdıqlarıyıq. *Allah bizi səbəbsiz sevir, elə sevdiyi üçün sevir.* Allah sevgidir (1Yəhya 4:16).

Allah sizi sevir; *siz xüsusisiniz.* Bu sizin fərqli və misilsiz olduğunuzu bildirir. Sizin mənim kimi, mənim də sizin kimi olmağım vacib deyil. Bizim hər ikimiz başqasına oxşamaq istəsək də, xoşbəxt ola bilmərik. Bu işin nəticəsi şeytana sizin kifayət

qədər yaxşı olmadığınızı söyləmək fürsəti verər. Məsələ burasındadır ki, Allaha gəlincə, Onun üçün “kifayət qədər yaxşı” olmanız vacib deyil.

İsanın uğrunuzda ölməsinin səbəbi sizin qeyri-adiliyinizdir, yoxsa Onun sizə olan sevgisidir? Müqəddəs Kitab İsanın uğrunuzda ölmək dərəcəsinə sizi çox sevdiyini və indi isə Onun qanı ilə saleh sayıldığınızı halda daha da çox sevdiyini söyləyir (Romalıılara 5:8,9). Allah gündəlik təqsirlərinizi örtəcək qədər sizi çox sevir. Allah gününüzü güc və qalibiyyətlə bitirməyinizə yardım edəcək qədər sizi çox sevir.

Allah bir gün mənə təqsirlərimizi və qüsurlarımızı necə gördüyü barədə bir nümunə göstərdi. Anasının həmişə ev işi ilə məşğul olduğunu görəndə üç yaxud dörd yaşlı balaca bir uşağı misal çəkək. Anasına olan böyük sevgisindən, bir vedrə su və balaca bir əski götürüb pəncərənin önünə keçir. Pəncərəni yaxşıca yuyur, sonra bir neçə dəsmal götürüb şüşələri silir.

Əlbəttə, şüşənin bəzi yerlərində izlər, çirk və sabun qalır. Üstəlik, uşağın bunu edərkən ən yaxşı

parçadan istifadə etdiyini görüb bərk hirsələnirsiniz. Amma uşaq içəri girib gözəl səsi ilə “ana, ana, bax şüşəni sildim, sənin üçün təmizlik işləri gördüm, səni sevirəm, ana” deyir.

Ürəyində sevgi olan ana “çox gözəl bir iş gördün, kömək etdiyim üçün çox sağ ol” deyər. Sonra uşaq başqa bir işlə məşğul olan vaxt ana şüşənin çirkini təmizləyər. Daha sonra isə ona bir daha belə etməməyi tapşırar.

Allah mənə Özünün də bizim üçün belə etdiyini söylədi. O hər zaman bizim çirkimizi təmizləyir. Əgər əlinizdən gələn ən yaxşı işi görürsünüzsə, bilin ki, Allahın sizdən istədiyi elə budur. Allah sizdən gücünüzün çatmadığı bir işi görməyinizi istəmir. Əgər siz “Sən haqlısan, mən təqsirkaram, Rəbb, mən çalışdım, amma özümü dəyişdirə bilmədim” deməyə razısınızsa, O sizi dəyişdirə bilər və dəyişdirir. Çünki Onun köməyi olmadan dəyişməyi bacarmadığınızı bilir.

“Allahın göndərdiyi Şəxs Allahın sözlərini [Allahın Öz müraciətini] söyləyər. Çünki

Allah Ruhü hədsiz verir. Ata Oğulu sevir və hər şeyi Onun ixtiyarına verir”.

Yəhya 3:34,35

Bir gün Müqəddəs Kitabı tədqiq edərkən bu ayənin üzərində dərinlən düşündüm. Allahın bizə Ruhunu ölçü ilə vermədiyini dərk edincə sevincdən ağladım. Allah bizə sadəcə hər şeydən bir az vermir.

Bunun əvəzində “*Gəl, Məndə olan hər şeyi götür!*” deyir. Bu gün Allahın gücünün və sevgisinin hər damlası ixtiyarımıza verilir. Allah sizin ehtiyacınız olan hər şeyə sahibdir və bunları götürməyinizi istəyir. Nə üçün? Çünki sizi sevir. Buna layiq olmaq üçün kifayət qədər yaxşı olmağınız vacib deyil. Çünki buna layiq olmaq üçün siz heç yetərincə yaxşı ola da bilməzsiniz. Kifayət qədər gözəl ya da yetərincə ağıllı olmağınız vacib deyil. Allah bunu sizə vermək istəyir. Çünki sizi sevir.

Qanunun Təkrarı 7:6,7-də Allah belə deyir: “Çünki siz Allahınız Rəbbin müqəddəs xalqısınız; O sizi yer üzündəki bütün xalqların içərisindən

Özünə məxsus xalq olaraq seçdi. Rəbbin sizi sevməsi, seçməsi o biri xalqlardan daha çox olduğunuz üçün deyil. Həqiqətən, siz onlardan azsınız”.

Allah, İsraililəri Özünün xüsusi xalqı olduğu üçün seçmişdi. Bu gün də biz cəmiyyət olaraq əslində ruhani İsrailik. Bu səbəbdən bu ayə onlara aid olduğu qədər sizə də aiddir. Allah “Mən sizi yer üzündə ən çox xalq olduğunuz üçün seçmədim” deyir. Özümüzdə aid etsək, “Mən sizi hər şeyi tamamilə düzgün etdiyiniz ya da çox gözəl olduğunuz üçün seçmədim” deyir.

Allah onların başqalarından daha az sayda olduğunu söyləyir. Əgər mənim kimi olsaydınız, xilas olmazdan əvvəl, ola bilsin ki, hər kəsdən daha pis olduğunuzu düşünərdiniz. Bunun müqabilində Qanunun Təkrarı 7:8-də Allah belə deyir: “Rəbb sizi sevdiyi və atalarınıza verdiyi vədi yerinə yetirmək istədiyi üçün qüdrətli əli ilə Misirdən çıxartdı. O sizi köləlik diyarından, Misir padşahı firondan satın aldı”.

Bundan ötrü sevincdən nida etmək gərəkdir! Allah *“səni sevdim və sənə müqəddəs olduğumu*

söylədim, sənə xüsusi olduğunu söylədim, səni yaxşı və gözəl olduğun üçün deyil, sevdiyim üçün seçdim” deyir. Bilirsinizmi Allah bu gün sizin nə etməyinizi istəyir? Onun sevgisini qəbul edib götürməyinizi istəyir.

Çoxumuz üçün ən böyük problem özümüzdən narazılığımızdır. Allahın bizi sevdiyinə inanmırıq, hətta kimsənin bizi sevdiyinə də inanmırıq. *“Necə sevə bilərlər ki, mən çox pis bir vəziyyətdəyəm”* deyə düşünürük. Pis və çirkin adam olduğunuza inansanız, doğrudan da, pis və çirkin bir adam kimi düşünəcək, görünəcək və davranacaqsınız. Öz ürəyinizdə daşdığımız surətinizin fəvqündə dura bilməzsınız.

Mənim ən böyük problemim özümdən narazılığım idi. Vaxtımın ən azı 75 faizini özümü dəyişdirməyə sərf edirdim. Həddindən çox danışdığımı zənn edirdim, bunun üçün də susmağa çalışırdım. Sonra da susduğum üçün əhval-ruhiyyəmə pozulurdu; hər kəs nə üçün sakit qaldığımı bilmək istəyirdi. Mən də *“bəs siz mənim çox danışdığımı söylədiniz, məni rahat buraxın. Sadəcə sakit*

qalmağa çalışıram” deyə cavab verirdim.

Bu problemi neçə il özümlə daşdığımı sizə necə anladım! Susmağıma rəğmən dilimdən ötrü yenə də başıma bəla gəlirdi. Danışmağı sevən adamlar çox vaxt sakit adamlarla evlənirlər. Bu da çox danışmağınızı daha da göz önünə qoyur. Şeytan da bunu sizə tez-tez xatırladır. İttiham etmək elə buna deyilir.

Allah sizin ittihamdan azad olmağınızı istəyir. Amma azad olmaq iman və cəsarət tələb edir. Özünüzü nə qədər təqsirkar hiss edirsiniz-edin, bununla hətta elədiyiniz bir şeyin də əvəzini ödəyə bilməyəcəksiniz. Səhv iş gördükdə Allahın sizi sevdiyinə inanmaq çox çətindir.

Bütün bu müddət ərzində şeytan nə qədər pis, iyrənc və çirkin olduğunuzu sizə xatırladaraq üstünüzdə hücum çəkir. “İndi işin bitdi” deyir. “Özünü kim sanırsan? Allah sənə heç vaxt xeyir-dua verməyəcək, O səni pis və çirkin adam sayır. İndi heç kəsə şahidlik edə bilməzsən. Heç bir şeyi doğrudurüst edə bilməzsən”.

Elə o anda içinizdə cəsarət tapıb bu sözləri

söyləməyin zamanıdır: “Ata, mən bir günah etdim və İsanın qanı vasitəsilə Səndən məni bağışlamağımı istəyirəm. Bütün qəlbimlə məni bağışlamağımı diləyirəm. Get burdan şeytan! İsa mənim günahımın əvəzini ödədi!” Bundan sonra yolunuza davam edib şadlıq və sevinc hissləri keçirin. Amma çox güman ki, siz “mən axmaqcasına eyni şeyi təkrar edirəm” deyə düşünürsünüz. Mən də ittihamın təsirindən azad olana qədər belə düşünürdüm. *Etdiyiniz iş üçün təqsir hissi çəkməkdən azad olan kimi bu işi görməkdən də azad olacaqsınız.*

Təqsir və ittiham sizi korlanmış əhval-ruhiyyə ilə ağır yük altında saxlayacaq. Təqsir hissindən azad olmaq üçün cəsur olmaq lazımdır. Cəsur olmalı, imanla hərəkət etməli və ayağa qalxıb təqsirə “yox” deməlisiniz. Şeytan sizə deyir: “Bu işdə özünü təqsirkar hesab etmədiyini söyləmək istəyirsən? Heç olmasa bir neçə saatlığa özünü təqsirkar saymalısan. Gördüyün iş, həqiqətən də, pis işdir”. Onda siz yalnız bunu söyləməlisiniz: “Xeyr, elə olmadığına əminəm. Bu barədə özümü heç də təqsirkar saymıram”. İlk dəfə bu bir qədər çətin olur,

amma sadəcə üç yaxud dörd dəfədən sonra alı-
şırsınız.

Yeşaya 53:5,6 və 11-ci ayələrdə İsanın gü-
nahlarımızla birgə təqsirlərimizi də daşdığı barədə
yazılmışdır (buna ittiham da daxildir). Şeytan sizin
bunlardan azad olmağınızı istəmir. Nəyə görə?
Çünki özünüzü təqsirkar hiss edirsinizsə, Allah
sevgisinin ləzzətini əsla görməyəcəksiniz. Təqsir
sizi Allahdan ayırır və sizinlə Allahın arasında bir
sədd yaradır. İçinizdə təqsir hissi olarkən Ata Allahı
görə bilməzsiniz. Görə biləcəyiniz yalnız önünüz-
dəki təqsir və günah hissi olacaq.

Təqsir hissindən azad yaşayın. Allah Öz lüt-
fünün sizin günahınızı belə, örtməyə qadir oldu-
ğunu söylədikdə, həqiqətən, bu niyyətdə olduğuna
inanın. Allah sizi sevir; Onun lütfü və bağışlaması
təmənnasız hədiyyələrdir. Onları bu gün qəbul edin!

Allah sizi sevir!

3

Sevgi Bir Münasibətdir

“Biz Allahın bizə olan məhəbbətini anlayıb (başə düşüb, qəbul edib, dərk edib, görüb, təcrübə edib) buna inandıq (pənah gətirdik, iman etdik və güvəndik). Allah məhəbbətdir. Kim məhəbbətdə qalarsa, Allahda qalar, Allah da onda qalar”.

1Yəhya 4:16

Allah sevgisinin dərk edilməsinə və əhəmiyyətinə necə dərindən nüfuz edə bilərik? Allah sizi nə qədər çox sevirsə-sevsin, bunu dərk etməyib əhəmiyyət vermirsinizsə, bunun sizə bir faydası olmayacaq. Kimsə sizə böyük sevgi göstərəndə özünüzü necə yaxşı hiss etdiyinizi bilirsiniz. Özünüzü o qədər yaxşı və əla hiss edirsiniz ki, elə bil uçursunuz. Çünki kiminsə sizi sevdiyini bilirsiniz. Allah da sizi sevir və bu sevgini sizə göstərmək istəyir. O hər gün sizin Onunla vaxt keçir-

məyinizi istəyir.

Sizin Allahla, doğrudan da, şəxsi bir münasibətiniz varmı? Uzun müddət öncə xilas olmadığınız heç də Allahla zəngin bir ünsiyyətə malik olduğunuzu göstərmir. Səhər tezdən gözlərimi açanda ilk öncə Allahı düşünürəm. Gecə yatağa girəndə ən son anda Allahı düşünürəm. Gün boyu da Allah düşüncələrimdə olur. Allahıma xidmət və Onu məmnun etməkdən başqa dünyada heç nə istəmirəm. Bu, Allahla olmağı əldə etmək üçün qurban verəcəyimiz hər şeyə dəyər.

Daxilinizdə yerini yalnız Allahın tuta biləcəyi, Allah surətində bir boşluq var. Ardınca qaçdığınız ya da arzuladığınız başqa heç bir şey o yeri doldura bilməz. Öz-özünüə “əlbəttə, mən bunu bilirəm, mən İsanı qəbul etdim” deyə bilərsiniz. Amma İsanı hər an, hər gün, hər vəziyyətdə qəbul edirsinizmi? Allahın sevgisini qəbul edirsinizmi?

Allah sizi sevir və siz Onun üçün xüsusisiniz. Allah bizi Onunla şərik olmaq üçün yaratdı. Bu Onun sizin həyatınız üçün ən böyük arzusu və qüursuz istəyidir. O hər səhər taxtından əyilib

“sabahın xeyir, səni sevirəm” deyir.

Bir dəfə dua edərkən dostuma bir görüntü nazil olmuşdu. O, Səməvi Atanın Amerikada səhər tezdən təzəcə oyanan insanlara evlərində baş çəkdiyini görmüşdü. Allah onların evinə dostluq və ünsiyyət üçün getmişdi. Bir stul çəkib masanın ətrafında oturmuşdu. İnsanlar isə o baş-bu başa gedib-gəlir, Allaha “sonra, sonra burada bir az da gözlə, bu işimi də görüm, sonra Səninlə danışacağam, Səninlə sonra dostluq edəcəyəm, bir az sonra, Allah, bir az sonra ” deyirdilər.

Günün sonunda Allahın üzüntü içində yorularaq evi tərk etdiyini görən bir qızın ürəyi kədərlə dolmuşdu. Heç kəs o gün Allahla ünsiyyət etmək üçün gəlməmişdi.

Həddindən artıq məşğul olmayın. Əgər dua edib Allahla ünsiyyətdə olmağa vaxtınız yoxdursa, demək, həddindən artıq məşğulsunuz. Onu necə çox sevdiyinizi söyləmək üçün vacib vaxtınızı Allah üçün ayırın. Hər şey keçib-gedəndə və son nəfəsdən başqa heç nə qalmayanda sizə Allahdan başqa bir şey qalmayacaq. Bu elə hər şeydir! Əgər

o vaxta qədər Allahla canlı bir münasibət qura bilməmisinizsə, o vəziyyətdə bu münasibəti qurmağa bir az gecikmiş olacaqsınız. Bu o demək deyil ki, siz cənnətə getməyəcəksiniz, amma qalibiyyətli bir həyatla yaşamağın sevincini əldən verəcəksiniz.

Sizə bütün ilinizi *Allahın sizi sevməsinə izin verməklə* keçirməyinizi tövsiyə edirəm. Öz gücünüzə arxalanaraq imanla hərəkət etməkdən, böyük imana və ruhaniliyə malik olmağa çalışmaqdan əl çəkin. Hər şeyə bir az ara verib balaca uşaqların davrandığı kimi edin. Sadəcə Səməvi Atanızın qucağına dırmaşın və Allahın sizi sevməsinə izin verin. Əvvəlcə Onun sizi sevməsinə izin vermədən Ona sevginizi təqdim edə bilməyəcəksiniz.

1 Yəhya 4:16-da belə yazılıb: “Biz Allahın bizə olan məhəbbətini anlayıb (başə düşüb, qəbul edib, dərk edib, görüb, təcrübə edib), buna inandıq... (pənah gətirdik, iman etdik və güvəndik)”.

Bu səhər qalxarkən vaxtınızı bir qədər Allahın sizi necə çox sevdiyini düşünməklə keçirdinizmi? Səhər tezdən qalxarkən ilk öncə heç bir əhəmiyyətli iş görmək istəmirsiniz. Amma bədəninizi hərəkətə

gətirməlisiniz, bu məqsədlə də ağzınızı açmalısınız və ürəyinizin vəcdə gəlib hər cür gözəl işi görməsinə izin verməlisiniz.

Səhər tezdən qalxanda gününüzü bu sözlərlə başlayın: “Ey Ata, məni çox sevdiyin üçün Sənə təşəkkür edirəm. Mənim uğrumda ölmək üçün İsanı göndərdiyinə görə Sənə təşəkkür edirəm. Ey Ata, Müqəddəs Ruhla birgə olduğum üçün Sənə təşəkkür edirəm. Dirilmə gücün məndə yaşadığına görə Sənə təşəkkür edirəm. Ey Rəbbim, bu gün getdiyim yerlərdə bərəkət olduğuna görə Sənə təşəkkür edirəm. *Allahım, Sən məni sevirсэн. Sən məni burada, öz kiçik evimdə sevirсэн. Sən məni sevirсэн! Mən Sənin xüsusi övladınam. Mən Sənin göz bəbəyinəm. Sən məni sevirсэн!*”

Ürəyinizdə danışaraq özünüze Allahın sevgisi ilə əhatələndiyinizi və bu sevgiyə qərq olduğunuzu *baş* düşməlisiniz. Müqəddəs Kitab Allahın ov-cunda sizin şəklinizin olduğunu söyləyir (Yeşaya 49:16). Allahın orada bu sözləri dediyini gözlərimin önünə gətirirəm: “Bax, onu görürsünüzmü? Ah, nə qədər gözəldir, elə deyilmi? Onu çox sevirəm.

Ovcumun içindəki övladlarıma bir baxın”. Allah *sizi* sevdiyini və *sizinlə* şərik olmaq həvəsində olduğunu daim xatırlatmaq üçün sizi ovcunun içində saxlayır.

Allaha minnətdar olmağı və Onunla dostluq münasibəti qurmağı unutmayın. Bəzən duada yerə döşənib xilas olduğunuz üçün Allaha təşəkkür etməyiniz gərəkdir. Birdəfəlik hər şeyi bir kənara atıb Allahı sevin. 1Yəhya 4:16,17 ayələrini təkrar-təkrar oxuyun: “...Allah məhəbbətdir. Kim məhəbbətdə qalarsa, Allahda qalar, Allah da onda qalar. Məhəbbət bizdə ona görə kamil oldu ki, qiyamət günündə cəsarətimiz olsun...”.

Allahın sizi sevdiyini bilməyiniz sizə cəsarət verir; Allah Onun sədaqətinə güvənməyinizə kömək edir.

Bütün nemətlərə – daha böyük imana, günah üzərində qələbəyə, şəfaya, rifah və sevincə yalnız Allahın sizi sevməsinə izin verməklə nail ola bilərsiniz. Amma biz bunu çox vaxt əksinə, “yox, əvvəlcə mənim Allahı sevməyim lazımdır” deyərək düşünürük. Mən ilk əvvəl Allahın sizi sevməsinə

izin verməyinizi zəruri hesab edirəm. Əvvələn Allahın sizi sevməsinə izin vermədən sizin Allahı sevməyə qadir olacağınıza inanmıram.

Sizə Allahla dost olmağın və bu dostluğun nə qədər vacib olduğunu söyləyə bilərəm, amma bunu necə edə bilərsiniz? Allah mənə Onunla dostluq etməyi söyləyəndə divana oturub, “Yaxşı, bəs indi nə edim, Allahım?” deyər soruşmuşdum. Bax belə! Allahla necə dostluq edəcəyimi bilmirdim, çünki o vaxt hələ Allahın məni, həqiqətən, necə çox sevdiyinə əhəmiyyət vermirdim.

İnsanların sizi sevdiyinə əmin deyilsinizsə, hisslərinizi necə ifadə edə bilərsiniz? Axı necə onlara heyran olub, onları sevə bilərsiniz? Axmaq yerinə qoyulacağınızdan qorxarsınız. Sizi sevib qəbul edən insanların arasında özünüzü rahat hiss edirsiniz. Mən də başqa adamlara söyləyə və edə bilməyəcəyim şeyləri öz həyat yoldaşıma söyləyirəm, çünki məni sevdiyini bilirəm. Eyni şeyi Allah bərədə də demək olar.

Buna görə də bir addım atıb yeni başlanğıca qədəm qoyun. Allaha bir fürsət verin ki, Onunla

necə dostluq edə biləcəyinizi sizə öyrətsin. İndi özünüə bu sualı verin: *Mən Allahın önündə özümü rahat hiss edirəmmi?*

Allah sizi sevir!

4

Sevgi, Əminlik və İman

“Məsih İsadə sünətlilik də, sünətsizlik də əhəmiyyət kəsb etmir, əhəmiyyət kəsb edən isə məhəbbətlə fəal olan imandır”.

Qalatiyalılara 5:6

Çoxumuz imana malik olmaq üçün xeyli vaxt sərf edirik. İmanımız olmadan Allahı məmnun etməyin mümkün olmadığını bilirik (İbranilərə 11:6). Buna görə də daha çox imana malik olmağa çalışırıq. Amma iman ürəkdən gəlir və buna yalnız Allahla sevgi dolu bir münasibət qurmaqla malik ola bilərsiniz. Mən sizə imanın nə olduğunu öyrədə bilmərəm, amma imanın müddəalarını öyrədə və sizdə buna bir həvəs oyandıra bilərəm. O zaman siz də bunu əldə etmək üçün hər şeyi bacara bilərsiniz. İman Allahdan sadəcə vəhylə gəlir.

İmana malik olmaq və Allahı məmnun etmək üçün bu qədər çox çalışmaqdan əl çəkin. Bütün bu

vaxtı və səyi Allahı sevmək üçün sərf edin. Bütün gününüzü Onu sevməklə və Onun sizi sevməsinə izin verməklə keçirin.

“Gözlə görünənə deyil, imana görə həyat sürürük [həyatımızı, davranışımızı insanın Allahla və fəvqəltəbii şeylərlə münasibətinə uyğun olan canımız, əqidəmiz, etibarımız və müqəddəs zəhmətimizlə qaydaya salırıq, belə davranırıq və belə yaşayırıq]” (2Korinflilər 5:7).

Bir dəfə Müqəddəs Kitabı oxuyarkən Allah ürəyimə bəzi sözləri söylədi. Mən imanla yaşamağa çalışıram. Həyatımın hər sahəsində imanla yaşamaq istəyirəm. 2Korinflilər 5:7-də deyildiyi kimi həyatımızı və davranışımızı insanın Allahla münasibətinə əsaslanan əqidəmizlə qaydaya salırıq.

Başqa cür desək, *mən yalnız Allahla olan münasibətimə aid inandıqlarımı əsas tutaraq imanla hərəkət edə bilərəm*. Bunu anladınız mı? Özünün saleh olmadığını düşünən bir kəs imanla hərəkət etməyi unutsa, yaxşı olar. Toz-torpağın içində eşlənən iylənmiş bir soxulcan olduğuna və Allahın onu sevmədiyinə inanan adam da imanla hərəkət

etməyi unutsa, yaxşı olar. İnsanların çoxu imanla hərəkət etməyə çalışır, amma ürəkləri digər şeylərdən məhrumdur.

Qalatiyalılara 5:6-da imanın sevgi ilə fəal olduğu deyilir. Allah mənim ürəyimə bunu söylədi: “Hər kəs bu ayədə insanın başqalarını sevmədiyi təqdirdə imanının fəal olmayacağından danışıldığı zənn edir. Əslində heç də belə deyil. Həqiqətdə, Mənim onları nə qədər sevdiyimi bilmirlərsə, imanları fəal olmayacaq”. İman sevgi olmadan fəal ola bilməz. Amma bu sizin başqa insanları sevmək bacarığınızdan deyil, Allah-Taalanın sizi sevməsinə izin verməyinizdən ibarətdir.

Bunların arasında böyük bir fərq var. Məqsəd Allaha arxalanmaq, imanla hərəkət etmək, Ona pənah gətirmək və hər şeyə görə Ona güvənməkdir. Qarşınızdakı şəxsin sizi sevdiyini bilməsəniz, bunu edə bilməzsəniz. Onda imanı unutsanız, daha yaxşı olar. Allahın sizi sevdiyini bilməsəniz, heç vaxt Allaha güvənə bilməyəcəksiniz.

Əgər Allahın sizi nə qədər sevdiyini, həqiqətən bilsəydiniz, şəfa alacağınız barədə daha az qayğı

çəkərdiniz, maddi ehtiyaclarınızın ödənilməsi üçün daha az sıxıntı keçirərdiniz.

Ala bilməməyinizin səbəbi əslində Allahın sizə verəcəyinə inanmamağınızdır. “İnanmaq istəyirəm, amma buna necə inana bilərəm?” deyə soruşa bilərsiniz.

Siz artıq Allahın sevgisinə maliksiniz və etməyiniz lazım gələn yeganə şey Allahın sizə göstərdiyi sevgiyə əhəmiyyət verməyinizdir. Müqəddəs Kitab, “Biz sevirik, çünki öncə O bizi sevdi” deyir (1Yəhya 4:19). Əgər əvvəlcə Allahın sizi sevməsinin həqiqəti barədə sizə əminlik verilməsəydi, Allahı sevməyiniz mümkün olmazdı.

Bunların hamısı daxilinizdə, ürəyinizin dərinliklərindədir. Oradadır! *Allah sizi sevir! Siz fəvqəladəsiniz! Siz gözəlsiniz! Siz dəyərlisiniz, şahanəsiniz! O sizi sevir!* Dünyada heç kəs heç vaxt sizi Allahın sevdiyi kimi sevməyəcək.

Sizin Allahdan başqa heç kəsə ehtiyacınız yoxdur, amma Allah başqa insanları da həyatınıza gətirəcək. Bu, həqiqətdir ki, sizin Allahdan başqa heç kəsiniz olmasa belə, həyatınız yenə də rəvan bir

tərzdə davam edər. Allah sizin ən yaxşı dostunuz olar. Əgər həyat yoldaşınız yoxdursa, Allah sizi tək buraxmaz. Əgər ananız ya da atanız yoxdursa, O sizin ananız və atanız olar.

Allah sizi bu cür çox sevir. Buna görə də istədiyiniz hər hansı bir şey üçün Ona imanla müraciət edə bilərsiniz. Bilin ki, Allah sizi çox sevdiyindən o şeyə sahib olmağınızı da ürəkdən istəyir. Əgər Allahın o şeyə sahib olmağınızı istədiyini bilmirsinizsə, heç vaxt bir şey almaq üçün kifayət qədər imanla hərəkət edə bilməyəcəksiniz.

İman, Allahın sizi sevməsinə izin verdiyiniz vaxt fəal olur, sizin başqa bir insanı sevmək bacarığınızla fəal olmur. Allahın sizi sevməsinə izin verin və bütün günü Allaha “Allahım, məni sevdiyini bilirəm, həmd olsun Ata, Sənə şükür edirəm, adını izlətləndirirəm” deyin.

Smit Viqlesvord Allahın böyük bir elçisi idi. Bir nəfər ondan dua edərkən nə qədər vaxt sərf etdiyini soruşmuşdu. O da “çox nadir hallarda 30 dəqiqədən artıq dua edirəm, amma duasız 30 dəqiqədən artıq vaxt keçirməyim də nadir hallarda olur” deyə cavab

vermişdi. Bir dəfə də Allahla əlaqəsi olmadan duada on beş dəqiqədən artıq vaxt keçirdiyi təq-dirdə tövbə etmək məcburiyyətində qaldığını söy-ləmişdi.

Biz işi tərsinə görməyə çalışırıq. Öz işlərinizlə bu işin gerçəkləşməsinə təminat verə bilməzsiniz. Allahın sizə xeyir-dua verməsinin səbəbi Onun sizi sevməsidir. Bunu eyni ilə xilasını verdiyi kimi sizə verəcəkdir.

Siz ailənizin bir üzvünün ya da başqa birisinin xilasını öz səyinizlə əldə edə bilməzsiniz. Allahın sizi sevməsinə izin verin. Onda ailə üzvlərinizi görərkən onları sevməyə hazır olacaqsınız. Müqəddəs Kitab sizə onları öz sözləriniz və çeşidli vasitələrinizlə deyil, sevginizlə İsayə gətirəcəyinizi söyləyir. Allahın Ruhu sizin sevginiz vasitəsilə ailənizi Özünə tərəf çəkəcək. Amma əvvəlcə Allahın sizi sevməsinə izin verməlisiniz, yoxsa başqalarını sevə bilməzsiniz.

Efeslilərə 2:8-də belə yazılıb: “Çünki iman vasitəsilə, lütfə xilas oldunuz (Allahın qazanmadığınız mükafatı ilə)...” Xilasınız üçün heç bir

şey etmədiyinizi bilirsinizmi? İsa bizi qurtardığı vaxt çox pis vəziyyətdə idik və xilasımız heç də bizim yaxşı əməllərimizə ya da hansısa bir işi görmək bacarığımıza əsaslanmırdı. Bunun təkəcə bir səbəbi var idi: Allah bizi elə sevdi ki, vahid Oğlunu ona verdi, bunu ona görə etdi ki, Ona iman edənlərin heç biri həlak olmasın, hamısı əbədi həyata malik olsun (Yəhya 3:16).

Lütf eyni zamanda həyatınızda bütün ehtiyaclarınızı ödəmək üçün Allahın Öz bacarığını göstərmək istəyi ilə özünü göstərə bilər. Allah Öz lütfü ilə xilasınız üçün kifayət qədər iman verdiyi kimi sizi sevdininə görə Onun sizin xeyirxahınız olduğuna inanmağınız üçün də iman verir. Şəxsən ehtiyaclarınızı ödədiyinə inanmağınız üçün iman verir.

Əgər xilasınız üçün verdiyi iman sizi bütün günahlarınızdan qurtarmağa kifayət etdisə, həmin iman bütün həyatınız boyu digər ehtiyaclarınızı da ödəməyə qadirdir. Allahın sizi sevdininə inansanız, Onu gerçəkdən tanısanız, Ona, həqiqətən güvənməyə başlayacaqsınız. Allahın Sözü'nün doğru olduğuna inanacaqsınız. Biləcəksiniz ki, Allah sizə

heç vaxt yalan söyləmir, çünki sizi sevir.

Müqəddəs Kitaba görə, iman “bütün varlığınıza Ona [Allaha], Onun gücü, hikməti və xeyirxahlığına tam bir inamla arxalanmasıdır” (Koleselilərə 1:4). Allahın sizi sevməsinə izin verdikcə Onu sevməyi və Ona güvənməyi öyrənəcəksiniz. *Bunun nəticəsində imanınız olacaq.*

Allah sizi sevdir!

5

Qorxudan Azad Olmaq

“Məhəbbətdə qorxu yoxdur [qorxu və təlaş deyilən bir şey yoxdur], əksinə, kamil [bütöv, qüsursuz] məhəbbət qorxunu qovar [dəhşətin bütün izlərini silər]. Çünki qorxu cəzaya aiddir, qorxan insan məhəbbətdə kamil deyil [hələ tam qüsursuz sevgiyə nail olmamışdır]”.

1Yəhya 4:18

Ümumiyyətlə, Allahın bizi sevdiyinə əmin olaraq, Ona güvənərək həyat yolumuza problemsiz davam edirik. Amma qəflətən bir şey bizə hücum çəkir.

Çox vaxt müxtəlif vəziyyətlər, başımıza gələn pis işlər imanımızı əlimizdən alır. Belə hallarda elə görünür ki, Allah sizi sevmir. Amma Allahın sizi sevməsinə inananda ağır şəraitlərdə belə, sıxıntı keçirmirsiniz.

Sonra şeytan sizi qorxu və ittihamla azadlıq verəcək şeydən, Allahın sevgisindən ayırmaq üçün gəlir. “Bəs buna nə deyək? Allahın səni sevdiyini sanırdım. Bəs nəyə görə başına pis hadisələr gəlir? Yəqin çox pis bir iş görmüsən. Allah sənə, həqiqətən də, çox qəzəblənib”.

Bundan sonra Allahın önündə etibarınızı itirirsiniz. Əgər sizdə etibar yoxdursa, Allah sizə kömək edə bilməz. Allahın sizi sevdiyini bilmirsinizsə, etibar ya da imanla dolu ola bilməzsiniz. Əgər şeytanın qorxu və ittiham yükünü qəbul edirsinizsə, Allahın sizi nə qədər çox sevdiyini anlaya bilməzsiniz.

1Yəhya 4:18-də belə yazılıb: “...kamil məhəbbət qorxunu qovar”. Bu ayəni anlamağa çalışaraq üzərində dərindən düşündüm. Axırda bir gün Allah bu ayənin mənasını mənə aşkar etdi. Kamil sevgi qorxunu silib atır. Bu qüsursuz sevgi Allahdır. Sizə olan sevgisinin nə qədər qüsursuz olduğunu anladığınız vaxt bütün yaradılışda sizi qorxuda biləcək heç bir şeyin olmadığını görürsünüz. Allahın sizə sevgisi barədə şəxsi vəhy almısınızsa, qorxmağınız artıq mümkün deyil.

Allahın sizi sevdiyini bilirsinizsə, uğursuzluqdan qorxmağınız mümkün deyil. Allaha güvənirsinizsə, uğursuzluğa düşər ola bilməzsiniz. Uğursuzluğa düşər olmağınızın səbəbi əslində özünü güvənməyinizdir. Allahın sizi sevdiyini bilsəniz, uğursuzluqdan qorxmazsınız. Allahın sizi sevdiyini bilsəniz, rədd edilməkdən qorxmazsınız.

Allahın sevgisi o qədər böyükdür ki, hər şeyi əhatələyib örtür. Sizi xilas və azad edən həmin Allahın sizi ittiham edəcəyini zənn edirsinizmi? İttiham edən şeytandır. Allah həyatınızdakı günah barədə sizə tövsiyə verərək çıxış yolunu göstərəcək. Şeytan isə sizi ittiham edərək heç bir çıxış yolunun olmadığını söyləyəcək.

Müqəddəs Kitab belə yazır: “Məhəbbətdə qorxu yoxdur [qorxu və təlaş deyilən bir şey yoxdur], əksinə, kamil [bütöv, qüsursuz] məhəbbət qorxunu qovar [dəhşətin bütün izlərini silər]. Çünki qorxu cəzaya aiddir, qorxan insan məhəbbətdə kamil deyil [hələ tam qüsursuz sevgiyə nail olmamışdır]” (1Yəhya 4:18).

İnsanların bir qismi düşünür ki, Müqəddəs Kitab bir nəfəri kifayət qədər sevdiyiniz təqdirdə

ondan qorxmayacağınız ya da qorxunun həyatınızı tərk edəcəyi barədə danışır. Amma Müqəddəs Kitab bunları demək istəmir. Burada Allahın sizi sevdiyinə izin verdiyiniz vaxt artıq qorxmayacağınız barədə danışılır. Əgər həyatınızda qorxunun olmasını istəmirsinizsə, Allahın sizi sevməsinə izin verməlisiniz. *Elə indi Allahın sizə olan sevgisini qəbul edib götürün.* Bu dəqiqə bunu edin! İmanla əl uzadıb Allahın sizə olan sevgisinin hamısını götürün.

Allahın qorxunu silib atması ilə bağlı vəhyi verdikdən sonra mənə olan sevgisini təcrübə etməyim lazım idi. Avtomobilimizdə problemlər vardı. Avtomobilimizin ötürücü qutusunun xarab olduğunu zənn edirdik. Əgər o tamamilə sıradan çıxsaydı, təzəsini almaq çox güman ki, dörd ya da beş yüz dollara başa gələcəkdi. Bizim bu qədər pulumuz yox idi. Bu səbəbdən onu olduğu kimi idarə edirdik.

O səhər Allah mənə belə səsləndi: “Coys, sadəcə bütün günü Məni sev və səni hərəkətə gətirməyimə izin ver. Başqa heç bir şey etməyin lazım deyil. Səndən böyük bir imana malik olmağın istəmirəm. Yeganə istəyim Məni sevməyin və Mənim də səni sevməyimə izin verərək yaşamağındır.

Həmişə səni sevməyimə izin ver”.

Bu səbəbdən özümü imanda saxlayıb Allaha ilahilər söyləməklə və yeni ilahilər yazmaqla gözəl bir vaxt keçirərək ətrafı dolaşırdım. Sonra birdən həyat yoldaşımın qarajda olduğunu gördüm. Amma o bundan 45 dəqiqə öncə getmişdi! O, qapını açıb “avtomobili birinci sürətdən heç cür çıxara bilmədim, bunu təmirə aparmaq lazım gələcək” dedi.

Qapını örtüb gülməyə başladım. Bu etmək istədiyim bir iş deyildi. Öz-özünə baş verdi, eləcə də ruhumdan qopub gəldi. Allah mənə göstərdi ki, gülməyimin səbəbi elə səhər açılar-açılmaz Onun məni sevməsinə izin verməyindir. Allahın sizi sevməsinə izin verməyiniz imanın qəlbinizə axması üçün qapını açar. Bəli, mən gülməyə başladım və bu, imandan gəlirdi.

İbrahim də iman qəhqəhəsi çəkmişdi. Allah onun yanına gəlib bir oğlu olacağını söyləyəndə İbrahim geri çəkilərək “Allaha izzət olsun! Buna inanıram” deyib güldü. Sara isə şübhə və imansızlıq qəhqəhəsi çəkdi. Allah da onu məzəmmət etdi, amma İbrahimə bir söz demədi, güldüyünə görə İbrahimə qəzəblənmədi. Çünki onun gülüşü iman

gülüşü idi.

Allahınızı çox gözəl tanıdığınıza görə şeytanın etmək istədiyi iş sizə çox axmaq və gülünc görünəndə və bu sizi qorxutmayanda imanla gülürsünüz. Allahın sizi sevdiyini və bu işin gedişinə nəzarət etdiyini bilirsiniz.

Bu ötürücü qutu məsələsinə gülərkən Allah sakit, amma güclü bir səslə ürəyimə bir söz söylədi. Mənə üç dəfə “Coys, mənimlə bu tərzdə yaşasan, heç vaxt ürəyinin qırılmasına imkan verməyəcəyəm” dedi. Bu sözlər sanki evimin içində eşidilirdi: “Heç vaxt ürəyinin qırılmasına imkan verməyəcəyəm, heç vaxt ürəyinin qırılmasına imkan verməyəcəyəm”.

Allahın sizi sevməsinə izin verib siz də Onu sevsəniz, daha öz gücünüzlə hərəkət etməyə ehtiyacınız qalmaz. Yalnız Allahı sevib Onun da sizi sevməsinə izin versəniz, O hər işi həll edəcək. Allahın sevgisi daxilinizdə artacaq və bütün qorxunu qovacaq.

Allah *sizi* sevir!

6

Sevgi Başqalarına Əl Uzadır

“Bizim Ondan aldığımız əmr budur ki, Allahı sevən gərək öz qardaşını da [başqa imanlını] sevsin”.

1Yəhya 4:21

Siz Allahın vahid övladısınız. Allah bunu sizə Qanunun Təkrarı 7:6-da bildirir. Bunu yadda saxlayaraq hərəkət etsəniz, davranışınız dünyanı dəyişdirməyə başlayacaq. Supermarketə gülümsər bir üzlə gedəcək, alış-veriş arabanızı əlinizə alıb deyəcəksiniz: “Toxunduğum hər şey təqdis olunur. Həmd olsun! Mən bu gün burada olduğum üçün dükandakılar da xeyir-dua alır. Allaha izzət olsun!” Dükanda zümzümə edərək, mahnı oxuyaraq dolışın, getdiyiniz hər yerdə özünüzü xüsusi bir insan kimi aparın.

Biz nə qədər xüsusi olduğumuzu biləndə və Allahın sevdiyi bir insan kimi davrananda dünyanı İsa

üçün əldə etməyə başlayırıq. Sevgi qarşısız alınmaz bir atəş kimi yayılmağa başlayır. Amma məsihçi olduğunuzu söyləyib sonra da hər kəsin üstünə qışqırmaq heç bir işə yaramayacaq. “Mən məsihçiyəm, mən məsihçiyəm” deyib durursunuz, amma qarşınıza bir avtomobil çıxanda qışqırıb deyirsiniz: “Rədd ol, axmaq, çəkil önümdən. Məbədə getməyimin vacib olduğunu bilmirsən? Toplantıya gecikirəm, ay qanmaz”.

Bəzən bu cür işlər görürük. Qalibiyyəti əldə etməyə hazırsınızmı? Bütün qəlbinizlə qələbəyə doğru əlinizi uzadın və onu götürüb belə deyin: “Şeytan, məni uzun müddət yalan və qorxularla idarə etdin. Mən xüsusi bir insanam və Allah məni sevdiyi üçün İsanın adı ilə qələbə qazanacağam. Şeytan, sən heç nə ilə buna mane ola bilməzsən”.

Allahın daxilinizdə olan sevgisi sizi qorxudan azad edəcək və başqa insanlara sevgi ilə əl uzatmaqdan qorxmayacaqsınız. İsa Atasının yanına getdiyi üçün sizin vasitənizlə daha böyük işlər görəcəyini söyləyəndə O, buna inanmağınızı istəyir. Allahın sizdən istifadə edəcəyinə, həqiqətən,

inanırsınızmı? Hər hansı bir şey üçün Allaha imanla müraciət edirsinizsə, O bunu sizə verəcək. Addım atmağa qorxmamalısınız.

Mən öz həyatımda dəfələrlə iman uçurumunun kənarında, qorxulu bir işin astanasında dayandığımı və bu zaman Allahın “Haydı, Coys, haydı, sənin əlinlə böyük işlər görəcəyəm, haydı!” dediyini xatırlayıram. Allah heç vaxt ürəyimin qırılmasına imkan verməyib!

Bir addım atıb uğursuzluğa düşər olanda narahatlıq çəkməməyimin səbəbini bilirsinizmi? Səbəbi Allahın məni sevdiyini bilməyimdir. Allah məni sevir, mənim də Onu sevdiyimi bilir. Onun lütfü vasitəsilə həyatımı Ona həsr etdim. Əgər siz də bunu etsəniz və Allahın sevgisinə sevgi ilə cavab versəniz, onda dünyada heç bir şey sizin üçün həlledilməz problem olmaz.

“Məsihin məhəbbətindən bizi kim ayıra bilər? Əziyyətimi, sıxıntımı, təqibmi, aclıqımı, qılpaqlıqımı, təhlükəmi, qılınımı? Necə ki yazılıb: «Biz gün boyu Sənin uğrunda öldü-

rülürük, qurbanlıq qoyunlar sayılırıq». Lakin bizi Sevənin vasitəsilə bütün bunlarda tam qələbə qazanırıq. Çünki əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə başçılar, nə indiki, nə də gələcək şeylər, nə qüvvələr, nə ucalıq, nə dərinlik, nə də başqa bir məxluq bizi Rəbbimiz Məsih İsada olan Allah məhəbbətindən ayırmağa qadir olmayacaq”.

Romalılara 8:35-39

Allahın sizin azad olmağınızı nə qədər istədiyini barədə bir fikriniz olmaya bilər. Siz qəmgin olanda Allah kədərlənir. Bəzən bütün günü düşkün bir əhval-ruhiyyədə olursunuz. Hansı gündən bəhs etdiyimi yəqin anlayırsınız? Pişiyə təpik atırsınız, uşaqların üstünə qışqırırsınız, qonşularınızdan zəhləniz gedir və üzünüzdə əyri, eybəcər ifadə olur. Öz-özünü də deyirsiniz: “Bütün günü çalışıram, çalışıram, amma heç kəs buna qiymət vermir”.

Belə vaxtlarda necə hərəkət etdiyinizi bilirəm, çünki bunu mən də edirəm. Uşaqlar evə gələndə düşünürsünüz ki, kaş məktəbdə yeddi saat yerinə

on dörd saat qalaydılar...

Bunun Allahı kədərləndirdiyini bilirsinizmi? İstəmirəm ki, siz özünüzü pis hiss edəsiniz. Çalışıram ki, sizə bunu başa salım: Allahın sizi sevdiyinə inana bilsəniz, o sevgiyə cavab verməyə başlayacaqsınız, sonra da bu sevgi sizin ürəyinizi bürüyəcək və onu digər insanlarla da bölüşəcəksiniz. Şəfqət bəhəri verən, sevgi ətri yayan bir insan olaraq azad olacaqsınız.

Allahın sizi sevdiyi həqiqətinə bağlansanız, şəfa alacaqsınız, rifahınız artacaq və ehtiyaclarınız ödəniləcək. Nəyə görə? Çünki *rahatlıq tapacaqsınız*.

Allahın bizə vermək istədiyi xeyir-duaları verə bilməməsinin əsas səbəbi Allahı gözləmədən onları öz gücümüzlə əldə etməyə çalışmağımızdır. Allah yalnız Onda dincəlməyimizi və Onu sevməyimizi istəyir. Onun sizi sevməsinə izin verməyinizi və bu sevgini qəbul etməyinizi istəyir.

Əgər sevgi ilə dolu bir insansınızsa, şeytan xeyir-duaların sizə doğru axmasının qarşısını ala bilməz. Çünki Allah sevirsə, deməli, verəcək. Sevdiyi halda verməməsi mümkün deyil.

Qanunun Təkrarı 7:6-da ayənin sonunda belə deyilir: “...Rəbbiniz Allah sizi yer üzündəki bütün xalqlar içərisindən Özünə məxsus xalq olaraq seçdi”. Allah sizi çağırmışdır. Bu anda əsas işiniz evinizdə ailənizlə birlikdə ola bilərsiniz. Amma Allah sizi çağırmışdır. Əgər, həqiqətən, Allahın sizdən istifadə edəcəyini istəyirsinizsə, deməli, Allah sizdən istifadə edəcək. Amma öncə bünövrəni qoymalısınız. Allahın sizi sevdiyini bilməlisiniz.

Bütün ruhani enerjinizi yalnız öz üzərinizdə cəmləşdirib ehtiyaclarınızın ödənilməsinə sərf etməyin. Nə istədiyinizi qısa və açıq şəkildə Allaha söyləyin, ondan sonra da başqa insanların ehtiyaclarını ödəmək üçün imanınızı hərəkətə gətirin. İsa ona qulaq asmağa gələn bütün insanların ehtiyaclarını ödəmək üçün qüvvət almaq məqsədi ilə dua edib Atasının hüsurunu axtarardı.

Bundan sonra onlara Kəlamı öyrədərdi, üzərlərinə əlini qoyardı, onlar da möcüzələrə şahid oldular. O, bir guşədə oturub Özünün istədiyi şeylər üçün Allaha iman etməyə çalışmırdı. Allaha nə istədiyinizi söyləməlisiniz. Amma bu öz həddini

aşmamalıdır. Həyatınızın əsas arzusu digər insanların ehtiyaclarını ödəmək olmalıdır.

Düzgün anlaşıldıqda həqiqi rifah qarşınıza çıxan hər ehtiyac üçün Allahın mənbəyindən istifadə etmək bacarığıdır. Allahın sevgisi sizə başqalarının ehtiyaclarını ön sıraya qoymaq imkanını verəcək. Bunu anlamaq lazımdır ki, Allah sizi sevir, siz də sevlməsi o qədər xoş olmayan, deyinən, heç nəyə şükür etməyən insanlara əl uzadıb onları sevməlisiniz.

Sizi sevən insanı sevmək üçün çox da çalışmağınız lazım deyil. Bunun üçün özünüzü məcbur etmirsiniz. Hər günahlı insan bunu edə bilər. Amma siz sevlməsi mümkün olmayan insanları sevrəkən nə edirlərsə-etsinlər, yenə də *onları sevməkdə davam edirsiniz*. Onları yenə də sevir, sevginizi əsirgəmirsiniz. Axırda Allahın sevgisi onları dəyişdirəcək. Bu, bir il, beş il, iyirmi beş il çəkə bilər. Amma buna dəyər! *İsa sizi nə qədər gözlədi?*

Allah sizi və ətrafınızdakı bütün insanları sevir. İstər xilas olmuş, istər günahlı olsun, onların hər birini sevir və Öz sevgisini göstərmək üçün sizdən

bir vasitə kimi istifadə etmək istəyir.

Bir addım atmaqdan qorxmayın. Allahın sevgisi sizi qorxu və təqsirdən azad edir. Allah sizə sevmək bacarığını vermişdir. Allahın sevgisini yaymaqda qətiyyətli olun. İnsanlarla dostcasına rəftar etməyi və Məsihin Bədənində olan qardaşlarınıza bərəkət olmağı öz vəzifəniz hesab edin.

İnsanları şam yeməyinə dəvət edin. Onları evinizə dəvət edin. İnsanların əlini sıxın və gülümsəyin. Allah nə isə yaxşı bir iş görməyinizi istəyir. Allah yer üzündəki heç bir məxluqdan istifadə etməyəcəyi tərzdə sizdən istifadə etmək istəyir.

Sadəcə sizin xidmət edə biləcəyiniz insanlar var. Onlara sizdən başqa heç kəsin əli çatmır. Allahdan özünüze Onun sevgisi ilə insanlara əl uzatmağın yollarını göstərməsini istəyin; O sizə öyrədəcək.

Allah sizi sevir!

7

Allahın Sevgisi Sizi Dəyişdirəcək

“Məhəbbət bizim Allahu sevməyimizlə bağlı deyil, amma bundan ibarətdir: O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza görə kəffarə qurbanı (günahlarınızı bağışladan qurban) olaraq göndərdi”.

1Yəhya 4:10

Allah bizi sevir, amma Allahın bizi sevərkən nümayiş etdirdiyi sevgini, həqiqətən, bir çoxumuzun anladığını sanmıram. Bu barədə etdiyim səylər vasitəsilə Allah mənə göstərdi ki, ruhumuzun dərinliklərində Onun bizi nə qədər çox sevdiyini həqiqətən bilsəydik, indi olduğumuzdan çox fərqli bir insan olardıq.

Allahın sizə olan sevgisi haqqında dərinlən düşünün. Yalnız bu sizi dəyişdirə bilər. Özünüzlə bağlı xoşunuza gəlməyən bir şey varsa, onda Allahın sizi sevdiyini “bildiyinizi göstərmək” bunu

dəyişdirəcək.

Kiminsə sizi sevdiyini biləndə özünüzü necə hiss edirsiniz? Yəqin ki, çox yaxşı hiss edirsiniz, elə deyilmi? Bəlkə özünüzü çirkin hesab edirsiniz? Allah mənə söyləmişdi ki, bu kitabı özlərinə nifrət edən insanlar da oxuyacaq. Ola bilsin ki, siz etdiyiniz işlərə nifrət edirsiniz və hələ yeni bir insan olduğunuzu qəbul etmirsiniz – durmadan köhnə təbiətinizlə mübarizə edirsiniz. Özünüzlə bağlı mənfi hisslər keçirdiyiniz, özünüzdən xoşunuz gəlməyib nifrət etdiyiniz, necə xüsusi bir insan olduğunuzun mənasını anlamadan yaşadığınız halda heç vaxt xüsusi bir insan kimi hərəkət edə bilməyəcəksiniz. Müqəddəs Kitab deyir ki, insan özü barədə ürəyində nə düşünürsə, elə o cür də olur (Süleymanın Məsəlləri 23:7). Bütün bunlar əslində *Allahın sizi sevdiyi* barədə həqiqəti hələ qəbul etmədiyinizə görə baş verir. Allahın sizi çox sevdiyini bilmək fəvqəladə bir şeydir.

Allah Onunla hər gün ünsiyyət etməyinizi istəyir. Sizi yalnız bu dəyişdirəcək. Əgər Allahı həyatınızda ön sıraya qoymasanız, Onun sizin üçün

etmək istədiyi şeylərdən məhrum ola bilərsiniz. Elə indi daxili varlığınızda böyüyüb qüvvətlənərək, Allahı sadəcə sevərək və Onun da sizi sevməsinə izin verərək vaxtınızı Allahla keçirin.

İnsanların böyük əksəriyyəti tənbəldir və bunu etməməyi üstün tuturlar. Kimsə gəlib bunu onlar üçün etsə, xoşlarına gələr. *Bəhanələr uydurmayın.* İndi bunu oxuyanlar arasında Allahla ünsiyyətdə olmayan, amma buna qərar verən insanlara şeytan “yox, hələ etməli olduğun çoxlu iş var” deyə pıçıldayır.

Bunun necə olduğunu bilirəm. Şeytan sizin üçün bəhanə üstünə bəhanə gətirir. Allahla ciddi olun və Ona pənah gətirin. *Allah Kəlamı və Onunla ünsiyyət sizi dəyişdirəcək.* Allah sizi buna qadir etmişdir. Paul, Filipililərə 4:13-də “Mənə qüvvət verən Məsihin köməyi ilə hər işə gücüm çatır” deyir. Yəni bütün kainatda İsa Məsihin gücünün vasitəsilə edə bilməyəcəyiniz bir şey yoxdur.

Allah sizə bir problemi göstərdiyi zaman cəld güc və zəfərlə yüksəlib ona qalib gəlməyiniz gərəkdir. Əgər qalxıb Allahın sizə olan sevgisini

qəbul etsəniz, şərçi və yalançı şeytanın sizin nə qədər pis və işə yaramayan bir insan olduğunuz barədə iddiasını rədd etsəniz, özünüzü qələbə qazanmış bir fəteh kimi aparmağa başlayacaqsınız.

Bu anda çox pis davrana bilərsiniz, amma daxilinizdə yeni bir varlığın olduğuna inansanız, fərqli bir tərzdə davranacaqsınız. Qalxıb “Allaha həmd olsun, mən xüsusiyəm. Mən müqəddəsəm. Allah məni seçdi. Allah məni Quzunun qanı ilə təmizlədi. Bu tərzdə davranacağam. Şeytan, nə qədər günah etdiyimə əhəmiyyət vermirəm. Allah məni yönəldib yoluma davam etdirməyə qadirdir. O mənim gördüyüm işləri təmizləyər!” söyləməyə nə qədər heç nə, az da olsa, dəyişməyəcək və siz fərqli tərzdə davrana bilməyəcəksiniz.

Allahın sizi sevdiyini bildiyinizi göstərsəniz, hansı problem sizi yenə kədərləndirə bilər? Bu problemlərin özü ayaq altına salınar. Siz bunların hamısına qalib gələcəksiniz.

Qalib bir insan olmaq istəyirsinizmi? Onda bu suala da cavab verin: nəyəsə qalib gəlmək istəyirsinizmi? Ruhani böyüməyinizin yeganə yolu

budur. Heç vaxt bir probleminiz və qalib gələcəyiniz bir şeyiniz olmayacağına, imanınızı nəyə sərf edəcəksiniz?

Qarşınıza çıxan problemləri ruhani böyüməyiniz üçün bir fürsət hesab edin. Allahın sizə olan sevgisindən ötrü nələr edəcəyini öyrənin! Əgər Allaha arxalanırsınızsa, Onun sizi sevməsinə izin verməklə siz də Onu sevirsinizsə, öz gücünüzlə hərəkət etməkdən əl çəkib sülh diyarına daxil olacaqsınız.

Əgər, sadəcə Allahın sizi sevməsinə izin verir və siz də Onu sevirsinizsə, daima özünüzü bir sərxoş kimi, amma təbii ki, ruhani sərxoş kimi hiss edəcəksiniz! O zaman problemlər sizə təsir etməyəcək, çünki Allahın sevgisində hərəkət edərək yaşayacaqsınız.

Mən Müqəddəs Ruhla vəftiz olduğum vaxt ilk üç həftə ərzində Allahın sevgisi ilə sərxoş kimi idim. Adamlar mənə “Nə olub? Çox dəyişmişən, inana bilmirik, Coys” deyirdilər. Onlar üç həftə sonra mənim yanıma gəlib “Həyatında nə baş verib?” deyə soruşdular.

Onları dəyişdiyimə inandırmaq üçün bir söz

deməyim belə, lazım gəlmədi. Dəyişdiyimi özləri görürdülər. Əgər Allahın sevgisində hərəkət etsəniz, həmişə gülürüz olacaqsınız, gözəl görünəcəksiniz. Enerjiniz və gücünüz olacaq. İnsanlara xidmət edə biləcəksiniz, çünki Müqəddəs Ruhla o qədər dolacaqsınız ki, bütün ehtiyaclarınız ödəniləcək.

Öz-özünüə *“Allah məni sevir. Həmd olsun, Allah məni sevir! Mən Onun vahid övladiyəm. Allah məni sevir!”* deyin. Elə indi böyük bir iman sıçrayışı göstərin və iman edin.

Allah sizi həqiqətən sevir!

TÖVBƏ DUASI

Tanrı səni sevir və səninlə yaxın münasibət qurmaq istəyir. Əgər indiyədək İsa Məsihi Rəbbin və Xilaskarın olmaq üçün dəvət etməmişənsə, indi səni bunu etməyə dəvət edirəm. Sadəcə ürəyini Ona aç. Aşağıdakı kimi dua edə bilərsən:

“Ata, mən bilirəm ki, Sənin qarşında günahkaram. Xahiş edirəm, məni bağışla. Təmizlə məni. Sənin Oğlun İsa Məsihə iman edirəm. Onun mənim üçün öldüyünə və mənim günahlarımı Öz üzərində çarmıxda daşdığına inanıram. İndi mən öz həyatımı İsa Məsihə təslim edirəm. Ata, Sənin bağışlama və əbədi həyat ənamına görə Sənə minnətdaram. Xahiş edirəm, Sənin üçün yaşamağa mənə kömək elə. İsa Məsihin adıyla. Amin”

İndi ürəkdən dua etmişənsə, Tanrı səni qəbul etdi, təmizlədi və səni ruhani ölümdən azad etdi. Müqəddəs Kitabdən ayələri oxumaq və öyrənmək

üçün vaxt ayırın və yeni həyatındakı səyahətə Onunla birlikdə getdiyiniz üçün Tanrıdan səninizlə danışmasını xahiş edin.

Yəhya 3:16

1Korinflilərə 15:3-4

Efeslilərə 1:4

Efeslilərə 2:8-9

1Yəhya 1:9

1Yəhya 4:14-15

1Yəhya 5:1

1Yəhya 5:12-13

Dua edib Ondan Bibliya həqiqətlərinə inanan məsihçi kilsəsini tapmağı xahiş edin ki, Məsihlə münasibətində böyüməyə başlaya bilərsiniz. Tanrı həmişə səninizlədir. O, sənə rəhbər olacaq və səniniz üçün hazırladığı bol həyatı necə yaşamağı sənə göstərəcək!

MÜƏLLİF HAQQINDA

Coys Mayer Bibliya üzrə dünyanın aparıcı müəllimlərindən biri hesab olunur. Onun, “Gündəlik Həyatdan Zövq Alın” adlı televiziya və radio verilişi yüzlərlə televiziya şəbəkəsi və radio stansiyaları vasitəsilə yayımlanır.

Coys 100-dən çox ruhani kitabın müəllifidir. Onun ən çox satılan kitabları: Tanrı Sənə Qəzəblənmir; Yaxşı Vərdişlər Yarat, Pis Vərdişlərdən Azad ol; Özünüə Yaxşı Baxın: Bağışlayın; Hisslərinə Üstün Həyatla Yaşa; Düşüncənin Gücü; Dərrakədəki Döyüş; Yaxşını istə, yaxşı hiss et; Sadaqətli Qadın; Səni cəsarətləndirdim; və Heç Vaxt Təslim Olma!

Coys, il ərzində geniş miqyaslı konfranslar təşkil edir və dünyanın hər yerində minlərlə insana öz sözünü çatdırır.

BİZİM VƏSAİTLƏR



facebook.com/joycemeyerministriesazeri

Sizləri «Coys Mayer Xidməti» nin sosial şəbəkəsində rəsmi «Facebook» səhifəsinə dəvət edirik!

Biz inanırıq ki, səhifələrimiz sizlərə böyük mənəvi dəstək, Tanrını və bibliya həqiqətlərin tanınması üçün daha böyük qaynağı olacaqdır.

Buyurun daxil olun, biz sizi hər zaman görməyə şadiq!



youtube.com/user/joycemeyerministries

Sizləri YouTube-da «Coys Mayer Xidməti»-nin kanalına dəvət edirik! Burada həmşə Coys Mayerin “Sevinclə dolu həyat” verilişləri, həmçinin Xidmətin digər maraqlı və ruhlandırıcı videolarını izləyə bilərsiniz! Müntəzəm olaraq məsihçi həyatınızı daha da zənginləşdirəcək yeni verilişləri əlavə edirik. Biz sizi gözləyirik!

tv.joycemeyer.org

Coys Mayerin verilişlərini saytdakı onlarla dildə baxıla bilər

Allahın sizi necə sevdiyini ➤➤ həqiqətən bilirsinizmi? ◀◀

Bəlkə “Allah sizi sevirl!” ifadəsini eşitmişiniz. Bəlkə də insanların tez-tez Müqəddəs Kitabdan «Çünki Allah dünyanı elə sevdi ki « sitatını gətirdiyini çox eşitmişiniz.

Məsələ bundadır ki, Allahın sizi şərtsiz, heç nəyə baxmayaraq sevdiyinə inanırsınızmi? Bu həqiqət həyatınıza gündəlik olaraq təsir edirmi və siz Allahın sizin üçün planlaşdırdığı kimi azad həyatla yaşayırsınızmi?

Bu klassik təlimdə siz ...

- Həqiqətən Bibliyada Allah sevgisi haqqında yazılanları
- Onu necə qəbul edəcəyinizi və başqalarına necə ötürəcəyinizi
- Həyatınızın dəyişməsi üçün təcrübəni
- Hər gün Allahın sevgisində yaşamağı kəşf edəcəksiniz.

Bu ismaric Məsihlə şəxsi və yaxın münasibətlərə sahib olmaq istəyən hər bir məsihçi üçün vacib olub Allahın ona verdiyi potensialı və məqsədini üzə çıxarır.

Allaha yeni iman gətirməyinizə və ya çoxdan imanda olduğunuza baxmayaraq Onunla yaxın olmaq haqqında siz bir çox yeni şeyləri öyrənəcəksiniz. Sevgi məhəbbət bu qədər yaxşı ola bilermi düşüncəsindən daha yaxşıdır!